

Gələn ilin dövlət bütçəsi təsdiq olundu

Dekabrin 29-da Milli Məclisin növbəti plenar iclası keçildi. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirdilər. Once 17 məsələdən ibarət gündəlik təsdiqləndi. Milli Məclisin sədri Sahibə Qafarova bildirdi ki, gündəliyin ilk 9 məsələsi dövlət bütçəsi və bütçə zərfindən daxil olan digər qanun layihələridir.

İlk olaraq "Azərbaycan Respublikasının 2021-ci il dövlət bütçəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə təqdim olundu. Parlamentin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dedi ki, manat ifadəsində ən böyük bütçə kimi xarakterizə olunan 2021-ci ilin dövlət bütçəsinin layihəsi Milli Məclisin komitələrində və plenar iclaslarda etraflı və geniş müzakirə olunub. Həmin iclaslarda maliyyə və iqtisadiyyat nazirləri, Mərkəzi Bankın, Hesablaşma Palatasının rəhbərləri feal iştirak ediblər. Bütçə layihəsi birinci və ikinci oxunuşlarda deputatlar tərəfindən müsbət qiymətləndirilib. Deputatlar müzakirələr zamanı müxtəlif təkliflərə də çıxış ediblər.

Komite sədri qeyd etdi ki, dövlət başçısı tərəfindən aparılan islahatlar və atılan qətiyyətli addımlar nəticəsində 2020-ci ilde Azərbaycan iqtisadiyyatının sürəti əsasən yüksək təqdim olundu. Həmin təsdiq olunduğu ilin dövlət bütçəsi 2021-ci ilin 1 yanvarından tətbiq olundu.

Sadiyyatında dayanıqlıq müşahidə olunub. 2021-ci ildə iqtisadiyyatımızın artım mərhələsinə qədəm qoyması, makroiqtisadi sabitliyin qorunub saxlanılması məqsədi ilə planlaşdırılan tədbirlər üçün ayrılan maliyyə vəsaitləri deputatlar tərəfindən müsbət qiymətləndirilib. Gələn ilin dövlət bütçəsi "Bütçə sistemi haqqında" qanunun tələblərinə uyğun hazırlanıb. Deputatlar, ekspertlər 2021-ci il dövlət bütçəsinin layihəsini qarşıda duran çağrıqlarla və ölkənin təhlükəsizliyinə cavab verən, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sənəd kimi qiymətləndiriblər. İşğaldan azad olunan ərazilərin sürətlə iqtisadiyyatımıza integrasiyası üçün bütçədə nəzərdə tutulan imkanlar yüksək dəyerləndirilib. Hesablaşma Palatası da bütçə layihəsinə müsbət rəy verib.

Tahir Mirkişili bir daha nəzərə çarpıldı ki, 2021-ci ilin dövlət bütçəsi layihəsində

gəlirlər 1 milyard 303 milyon manat artırılaraq 25 milyard 427 milyon manata, bütçənin xərcləri isə 1 milyard 50 milyon manat artırılaraq 28 milyard 543 milyon manata çatdırılıb. Gələn il üçün bütçə kəsiri 3 milyard 116 milyon manat, inflasiya 3,4 faiz, ÜDM-in artımı 3,4 faiz, neftin 1 barelinin qiyməti 40 dollar məbleğində nəzərdə tutulub. Ölkənin müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədi ilə ayrılan xərclər 500 milyon manat, sosial yönümlü xərclər isə 563 milyon manat artırılıb.

Diqqətə çatdırıldı ki, deputatların təklifləri əsasən ölkə iqtisadiyyatının müxtəlif istiqamətlərinin və qeyri-neft sektorunun inkişafına, regionlarda sahibkarlığın inkişafı hesabına gələcəkdə dövlət bütçəsinin qeyri-neft gəlirlərinin artmasına yönəlib. Eyni zamanda dövlət bütçəsi xərcərinin daha səmərəli istifadə olunması, şəffaflığın artırılması, kölgə iqtisadiyyatına qarşı mübarizənin daha da gücləndirilməsi zəruriliyi qeyd edilib.

Milli Məclisin iclasında

Gələn ilin dövlət bütçəsi təsdiq olundu

**Əvvəli 1-ci səh.**

Komitə sədri vurğuladı ki, üçüncü oxunuşda müzakirəye çıxarılmış dövlət bütçəsi layihəsi 2021-ci ildə ölkə qarşısında duran çağırışlara layiqli cavab vermek, sosial sahədə və təhlükəsizlik məsələləri istiqamətində dövlət siyasetini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq.

Maliyyə naziri Samir Şərifov çıxış edərək komitə və plenar icaslarda qaldırılan məsələlərə aydınlıq gətirdi, deputatların suallarına cavab verdi. Bildirdi ki, deputatların irəli sürdükləri təkliflər və tövsiyələr 3 əsas istiqamətə yönəlib: Birincisi, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi ilə əlaqədar görüləcək işlər üçün 2021-ci ilin dövlət bütçəsində ayrılmış vəsaitin artırılmasıdır. İkincisi, dövlətimizin müdafiə qabiliyyətinin, milli təhlükəsizliyinin və ordumuzun hərbi qüdrətinin daha da möhkəmləndirilməsi üçün əlavə vəsaitlərin artırılmasıdır. Üçüncüüsü, bütçədə sosialönümlü xərclərin artırılması hesabına bəzi sosial ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, bəzi ödənişlərin məbləğinin artırılması üçün əlavə maliyyə mənbələrinin müəyyənləşdirilməsi təklif olunub. Nazir vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bununla əlaqədar müvafiq sərəncam imzalanıb.

Həmin istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verən Samir Şərifov qeyd etdi ki, prioritet sahələr daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Belə ki, son 5 ildə milli təhlükəsizliyə və müdafiəyə ayrılan vəsaitin dövlət bütçəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,7 faiz artraraq 16,1 faiz təşkil edib. Beləliklə, bu xərclər 2 milyard 393 milyon manat və ya 2,1 dəfədən çox artıb. Bütçə layihəsindən göründüyü kimi, 2021-ci il də bu sıradan istisna deyil. Həmçinin son 5 ildə sosialönümlü xərclərin bütçə xərcləri tərkibindəki xüsusi çəkisi 3,8 faiz, mütləq ifadədə isə 4,9 milyard manat və yaxud 78,2 faiz artıb ki, bu da hər ötən il üçün 15,6

faiz artım deməkdir. 2021-ci ilin dövlət bütçəsində sosialönümlü xərclərin artımı 5,3 faiz təşkil etməklə, bütövlükdə dövlət bütçəsi xərclərinin artımını 1,5 faiz üstəleyir.

Nazir bildirdi ki, ölkə ərazisində icbari tibbi siğortanın tətbiqinin tam başa çatdırılması, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, məşğulluğun təmin edilməsi çərçivəsində sosial müdafiəyə ehtiyacı olan əhalinin qrupları üçün yeni iş yerlərinin yaradılması məqsədilə tədbirlər gələn il də davam etdiriləcək.

O da diqqətə çatdırıldı ki, 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış parlaq Zəferi qarşısından gelən 2021-ci ildə də ölkəmizin bütün aparıcı sahələrində davam etdirilməkə iqtisadiyyatın dayiqqli əsaslarla inkişaf etdirilməsinə, işğal olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin vüsət almasına, xalqın rifahının və dövlətimizin hərbi qüdrətinin daha da artırılmasına nail olmaq əzmindəyik. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, hər birimiz qarşıya qoyulmuş bu şərəfli və heç də asan olmayan vəzifələrin uğurla yerinə yetirilməsi üçün yorulmadan çalışmalıyıq.

Sonra "Azərbaycan Respublikasının 2021-ci il dövlət bütçəsi haqqında" qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq edildi.

"Dövlət Sosial Müdafiə Fondu"nun 2021-ci il bütçəsi haqqında" (üçüncü oxunuş) qanun layihəsini Milli Məclisin Əmək və sosial siyaset komitəsinin sədri Musa Quliyev təqdim etdi. Bildirdi ki, DSMF-nin gələn il üçün olan bütçəsi etibarlı bütçədir və imkan verəcək ki, aztəminatlı vətəndaşlar, pensiyaçılardır, əllillər, sosial müavinət alan digər kateqoriyadan olan vətəndaşlar daha təminatlı şəraitdə yaşasınlar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirdi ki, DSMF-nin 2021-ci il bütçəsi hazırlanarkən ilk növbədə əhalinin etibarlı sosial müdafiəsi və sosial təminatı əsas götürü-

lub. Bu baxımdan ən önemli kontingent olan şəhid ailələrinə və mühərbiə əllillərinə dəstək tədbirləri xüsusi əhatə olunub. Qeyd olundu ki, həmin kateqoriyadan olan şəxslərin mənzil və avtomobil təminatı sahəsində ciddi iştirakçılar var. İndiyədək 9 minden artıq mənzil, 7 minden artıq avtomobil bu kateqoriyadan olan şəxslərə təqdim edilib və bu proses davamlıdır.

Cari ildə qənaət edilmiş vəsait barədə məlumat verən Sahil Babayev bildirdi ki, yığımların artması və saxta pensiya işlərinin ləğv edilməsi və optimallaşdırılması nəticəsində qənaət edilmiş 250 milyon manat vəsait də əhalinin sosial müdafiəsinə və sosial təminatına yönəldilib. Bu il 190 manatlıq səviyyədə olan ödənişin təxminən 200 milyon manatdan yuxarı olan hissəsi bu vəsaitlər hesabına ödənilib.

"Dövlət Sosial Müdafiə Fondu"nun 2021-ci il bütçəsi haqqında" qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq edildi.

Komitə sədri Musa Quliyev "İşsizlikdən siğorta fondunun 2021-ci il bütçəsi haqqında" (üçüncü oxunuş) qanun layihəsini təqdim etdi. Nəzərə çarpıldı ki, işsizlikdən siğorta fondunun 2021-ci il bütçəsinin gəlirləri 157 milyon 769 min 146 manatdır. Planlaşdırılan vəsaitin 70 milyon manatı məhz özümüzəşgulluq proqramlarının genişləndirilməsinə sərf olunacaq. Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.

"Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" (üçüncü oxunuş) qanun layihəsini İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim etdi. Bildirdi ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manatdan 196 manata, əmək qabiliyyətli əhalinin 201 manatdan 207 manata, pensiyaçılardır üçün 157 manatdan 162 manata, uşaqlar üçün isə 170 manatdan 175 manata qədər artırılıb. Qısa müzakirədən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.

"Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac

meyarının həddi haqqında" qanun layihəsi (üçüncü oxunuş) barədə Əmək və sosial siyaset komitəsinin sədri Musa Quliyev məlumat verdi. Bildirdi ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat mebləğində nezərdə tutulub. Bu, cari ildəkindən 10 manat və ya 6,2 faiz çoxdur. Qanun layihəsi üçüncü oxunuşda təsdiq olundu.

"Bütçə sistemi haqqında" qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verən İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dedi ki, dəyişiklik texniki xarakter daşıyır. Azərbaycanda 2019-cu ildən DSMF-nin təşkilati-hüquqi forması dəyişildiyindən qanunda "müvafiq icra hakimiyəti" əvəzində Dövlət Sosial Müdafiə Fondu adının yazılıması təklif olunur. Qanun layihəsi üçüncü oxunuşda təsdiq olundu.

Komite sədri Musa Quliyev mahiyyətə bir-birinə yaxın olan növbəti üç qanun layihəsi barədə də məlumat verdi. Bildirdi ki, "Sosial siğorta haqqında", "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" qanunlarda edilən dəyişikliklər ölkəmizdə sosial təminat sahəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcək. Qanun layihələri üçüncü oxunuşda təsdiq edildi.

"Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetasi haqqında" və "Azərbaycan Respublikası Hesablaşma Palatasının 2021-ci il üçün xərclər smetasi haqqında" məsələlər de qəbul edildi.

Deputatlar "Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə" dəyişiklik edilməsi barədə" (üçüncü oxunuş) və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin də (ikinci oxunuş) müzakirəyə təqdim etdi. Müzakirədən sonra deputatlar bu layihəyə müsbət münasibət bildirdilər.

Daha sonra iclasda ikinci oxunuşda müzakirəyə təqdim olunmuş 4 qanun layihəsinə baxıldı. İqtisadi siyaset,

sənaye və sahibkarlıq komitəsinin sədri müavini Əli Məsimli "Müflisləşmə və iflas haqqında" həmçinin Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri barədə məlumat verdi. Bildirdi ki, təklif olunan dəyişikliklər Dünya Bankının "Douing Business" hesabatında "Müflisləşmənin həlli", "Vergilərin ödənilməsi" və "Əmlakın qeydiyyatı" indikatorları üzrə kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi, habelə sərf olunan müddət, prosedur və xərclərin optimallaşdırılması məqsədilə hazırlanıb və ölkəmizin "Douing Business" hesabatında qeyd olunan indikatorlar üzrə mövqeyinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur. Qeyd etdi ki, bu reytinglərdə mövqeyimiz nə qədər yaxşı olsa, biz xarici investorların və beynəlxalq təşkilatların Azərbaycana dəvət edilməsi işində daha uğurlu fəaliyyət göstərəcəyik. Hər iki qanun layihəsi ikinci oxunuşda qəbul olundu.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) daha bir qanun layihəsi barədə isə İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verdi. Bildirildi ki, qanuna iki maddənin əlavəsi nəzərdə tutulur. Onlardan biri 2 il müddətində ölkəyə idxl olunacaq koronavirus infeksiyasına qarşı vaksinlərin və sprislərin ƏDV-dən azad olunmasını nəzərdə tutur. Digər maddə isə illik emalı 3 milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması zamanı getirilən mal və materialların elavə dəyər vergisindən 2 il müddətinə azad olunmasını ehtiva edir. Qanun layihəsi ikinci oxunuşda qəbul edildi.

Tahir Mirkişili "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin də (ikinci oxunuş) müzakirəyə təqdim etdi. Müzakirədən sonra deputatlar bu layihəyə müsbət münasibət bildirdilər.

**Rəşad CƏFƏRLİ,
"Azərbaycan"**